

20 (1222) 19-25 may 2022-ci il

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: “BİZ DÜNYA MİQYASINDA BİR-BİRİNƏ ƏN YAXIN ÖLKƏLƏRİK”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkədə işgüzar səfərdə olub.

Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.

Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Bağçalı Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapanča hədiyyə edib.

Sonra Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimi keçirilib. Dövlət başçıları mərasimdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: - Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-gündə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlinə aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır. Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də

və İkinci Qarabağ savaşını bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımda idi, qardaş Türkiyə xalqı bizim yanımda idi.

bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir. Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrlik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi

ran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib



İkinci Qarabağ savaşını bizim müstərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “**Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır**” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq. Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xaricə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın

şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostluq, həm qardaşlıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyəyə sadıq. Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitməşəm. Tayyar ilə gələn pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənəmə bənzəyir. **Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində du-**


Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir. **Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə - hava limanının açılış münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!**

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək, ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyə Prezidenti çıxışında təhsil,

səhiyyə, abadlaşdırma, yeni yaşlıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. **Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı deyib:** - Türkiyənin iktisadi demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sahəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söyləyib. Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizdən doldurularaq inşa edilmiş ikinci, dünyada isə beşinci hava limanıdır. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon səfərinə xidmət edəcək. Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

İLHAM ƏLİYEV: “BİZİM MÜNASİBƏTLƏRİMİZİN ÇOX YAXŞI SİYASİ TƏMƏLİ VAR”



Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nausėda ilə görüşü olub.

Litva Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev de-

yib: - Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəindən məmnunluq. Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki

fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.

Litva Prezidenti Gitanas Nausėda deyib: - Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyir. Biz Şərqi Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nausėda ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş

gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.

İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji,

bərpaolunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilirik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir. Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik.

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausėda mətbuata bəyanatlarla çıxış ediblər.

ƏNƏNƏVİ “XARIBÜLBÜL” FESTİVALI YENİDƏN ŞUŞA ŞƏHƏRİNDƏ

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xaribülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa ili”-ndə keçirilən V “Xaribülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Ötənlik festivalın açılış mərasimində isə dövlətimizin başçısı **“Biz bu gözəl**

ənənəni bərpa etdik və bundan sonra “Xaribülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. V “Xaribülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin ayarı təsdiqidir. Qeyd edək ki, Şuşa şəhərində ilk “Xaribülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskiyin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xaribülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızistan, Qazaxıstan, Rusiya (Başqırdistan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər. 1990-cı ildən “Xaribülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədiyədə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə

yaxın nümayəndə iştirak edib. 1991-ci ildə keçirilən III “Xaribülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xaribülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsiindən sonra ənənəvi “Xaribülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.



Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər. Forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışmış, ölkəmizin əlverişli biznes və investisiya mühitindən

rin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycana iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını, Aİ-nin ölkəmizə Tvinning və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ

və davamlı inkişafına, innovativ sahibkarlığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastruktur və tikinti layihələri barədə məlumat ver-



məmnunluğunu ifadə edib. Bildirilib ki, tərəflər arasında ticarət genişlənmə, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-transit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, tərəflər arasında münasibətlərin artan dinamikaında qarşılıqlı səfərlə-

biznes mühiti hesabı-2021”də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərinəndir. İqtisadiyyat naziri biznes forumunda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyini vurğulayıb, son illər ölkəmizin fiskal gəlirlərinin, vergidödəyicilərinin sayının, məşğulluğun, ticarət dövriyyəsinin artmasını, sahibkarlığın inkişafını qeyd edib, iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatın “yaşıl”

lib, yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq, Aİ-yə üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reintegrasiyasını daha da sürətləndirəcək. Vurğulanıb ki, sahibkarlıq ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payı 60 faizə, məşğulluqda 70 faizə və qeyri-neft ixracında 40 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb

Avropa İttifaqı-Azərbaycan biznes forumu çərçivəsində Aİ tərəfindən hazırlanmış “Azərbaycanda biznes mühiti-2021” hesabatı da təqdim edilib. Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal). Agentlikdən bildirilib ki, hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların dəstəklənməsi məqsədilə təbiiq olunan dəstək və xidmətləri səmərəli və faydalı hesab edib. Həmçinin hesabatda KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB evləri, KOB inkişaf mərkəzləri, KOB dostu şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunur. Forum çərçivəsində təşkil olunmuş “Maliyyə və digər resurslara çıxış” mövzusunda panel iclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri



Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB-ların maliyyələşdirilməsini asanlaşdırmaq üçün global, regional və milli səviyyədə səylər göstərilir. Bu sahədə KOB-ların maliyyə savadlılığının artırılması, mövcud fondlara çıxışın asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda Agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına cəkilən xərcin bir hissəsi

dövlət tərəfindən maliyyələşdirilir, KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən “Startap” şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Eyni zamanda, hazırda KOB İnkişafı Fondunun yaradılması üzrə işlərin aparıldığını qeyd edən Orxan Məmmədov sözügedən Fond tərəfindən KOB-lara qrantlar və texniki yardımın təklif ediləcəyini vurğulayıb.

“Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq”



Bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib.

O bildirib ki, indiyə qədər Azərbaycandakı sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin rezidentlərdən 58-i fəaliyyətə başlayıb. “Parkda yaradılacaq yeni iş yerlərinin sayı mindən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar”, - deyər Elşad Nuriyev qeyd edib.



Ələt azad iqtisadi zonasında sement zavodları və ağır sənaye müəssisələri fəaliyyət göstərə bilər

“İstənilən ixracönmümlü və əlavə dəyər yaradan layihələrə dəstək verməyə hazırıq. Belə ki, Ələt Azad İqtisadi Zonasında sement zavodları və ağır sənaye müəssisələri fəaliyyət göstərə bilər”. Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışında Ələt Azad İqtisadi Zonasının

səlahiyyətli qurumunun İdarə Heyətinin (İH) sədri Valeh Ələsgərov deyib. O bildirib ki, Ələt Azad İqtisadi Zonasının genişləndirilməsi üçün əlavə 7 min hektardan çox ərazi nəzərdə tutulur. Bu isə potensial müştərilər üçün cəlbədicə olacaq. “Hazırda azad iqtisadi zonanın ərazisində

müxtəlif fazalar üzrə tikinti-quraşdırma işləri həyata keçirilir. Sahilkənarı hissədə birinci faza ötən ilin mart ayında tamamlandı. Həmin ilin aprelində kommunal xidmətlər infrastrukturunun 60 hektar ərazidə tikintisinə başlanılıb, bu ilin iyun ayında isə biznes mərkəzinin inşasına başlanılacaq. Artıq fiziki işlər qrafika uyğun olaraq davam edir və biz infrastruktur xidmətlərinin birinci fazası üzrə biznes üçün açılış cari ilin iyul ayına planlaşdırırıq”, - deyər Valeh Ələsgərov qeyd edib.

19-25 may 2022-ci il

Azərbaycanın son bir əsrlik inkişafına işıq salan ensiklopedik nəşr

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadənin *“Azərbaycan iqtisadiyyatı 100 ildə”* adlı beşcildliyi bu günlərdə nəfis tərtibatla çapdan çıxmışdır. Bu fundamental nəşr doğru-düzgün və əhatəli şəkildə yazılıb-çatdırılması ilə bağlı ümummilli lider Heydər Əliyevin şanlı keçmişimizin xalqımıza tövsiyə və tələbləri tam nəzərə alınmaqla hazırlanmışdır. Son bir əsrlik Azərbaycan iqtisadiyyatına və iqtisadi tarixinə dair sanballı tədqiqatların müəllifi olan akademik Ziyad Səmədzadənin çoxillik elmi-iqtisadi yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının 100 ildə keçirdiyi yol elmi cəhətdən geniş təhlil edilir.

Azərbaycan iqtisadiyyatının son 100 illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf meylləri barədə informasiyalar, müqayisələr oxucuya 400-dən artıq müvafiq cədvəl və qrafiklərin müşayiəti ilə təqdim edilmişdir. Bütövlükdə, nəşrdə 1000-dən artıq mənbəyə istinad olunmuşdur. Yeni nəşrin hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli elmi iş aparmışdır.

Kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə – müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilmişdir. I cildə ilk müstəqil respublikamız olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli iqtisadiyyatımızın əsas istiqamətlərindən, II Dünya müharibəsinə qədərki dövrdə xalq təsərrüfatının inkişafında əsas meyllərdən bəhs olunur. Bu cildlə Azərbaycanın iqtisadiyyatının və resurslarının, o cümlədən Bakı neftinin faşizm üzə-

rindəki qələbədə oynadığı rol dolğunluğu ilə oxuculara çatdırılır. II cildə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Müəllif qeyd edir ki, həmin dövrdə Azərbaycan ittifaqın tərkibində özünün inkişaf yollarını müstəqil təyin etmək üçün kifayət qədər hüquqlara malik deyildi. Lakin 1969-cu



ilin yayında respublikaya enerjili və məqsədə doğru inamla addımlayan lider Heydər Əliyevin gəlişi ilə bu

istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni, qeyri-standart ideyalar həyata keçirildi. Nəticədə–1970-1985-ci illərdə respublika iqtisadiyyatının inkişaf və səmərəlilik göstəriciləri, onun yüksək dinamizmi orta ittifaq göstəricilərini xeyli üstələdi. Azərbaycan sosial-iqtisadi inkişafın sürətinə görə, Sovetlər İttifaqında birinci yerə yüksəldi. Kitabın III və IV cildlərdə müstəqillik illərində respublikamızda modern iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993–2003-cü illərdə respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır, davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs olunur.

IV cildə bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hə-

dəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır. Müəllif kitabın V cildini Qarabağ zəfərinə və bölgənin iqtisadi tarixinə və potensialına, bərpası və gələcək inkişafı mövzusunda həsr etmişdir. Bu cildə müstəqillik illərində tor-

dent İlham Əliyevin siyasi uğurları, Ermənistanın bütün siyasi platformalarda diplomatik küncə sıxışdırılması, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimiz əsas diqqət yetirilən məsələlərdir. Müəllif işğaldan azad olunan ərazilərimizin son 100 ildə iqtisadi və demoqrafik inkişafı məsələlərinə, onların potensialının Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələrə nəzər salmışdır.

Bu cildin əhatə etdiyi aktual məsələlər Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Bildirilir ki, Azərbaycanın güclənməsi və xalqımızın tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin nəticəsində mümkün olmuşdur. Bu müharibə Azərbaycanın XX əsrdə, müxtəlif şəraitlərdə yaşadığı dövrün parlaq səhifəsidir. Qarşıda isə xalqımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü gözləyir. Bütövlükdə, bu kitab Azərbaycanın nə az nə çox – düz 100 illik tarixi inkişaf yolunun iqtisadi tərəfinə işıq salır. Müəllif çalışmışdır ki, oxucu son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya alsın, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meylləri və amilləri qiymətləndirmək imkanı əldə etsin. İqtisadi beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Energetika Nazirliyində Avstriya şirkətləri ilə görüş olub



Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə görüş keçirilib. Energetika Nazirliyindən bildirilib ki, Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazir-

liyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib. Ölkəmizin bərpa olunan enerji po-

tensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş etdirilib. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensialın olduğu bildirilib. Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə edilib.

Ölkənin ən böyük elektrik stansiyalarından biri əsaslı təmir edilib

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavattlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “Azər Enerji” ASC tərəfindən əsaslı təmirə çıxarılıb. ASC-dən bildirilib ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır. Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları əsaslı təmir edilərək istismar müddəti



uzadılır, etibarlılıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur. Əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarlı ilə “AzərEnerji”nin yer-

li mütəxəssisləri tərəfindən həyata keçirilib. Qeyd olunub ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavattadan artıq “itirilmiş” güc bərpa edilib.



“Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə bu illər ərzində maraq çox olub. Sərgidə 24 ölkədən 449

Azərbaycanda aqrar sahəyə böyük dəstək var

şirkət iştirak edir. Bunun 350-si xarici, qalanı yerli şirkətlərdir. Bu indiyə qədər təşkil edilmiş ən böyük sərgidir. Həm yerli həm də xarici şirkətlərin sərgiyə böyük marağını görürük. Əlbəttə ki, bunun səbəbi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir. Bu sahənin çox böyük perspektivinin olmasıdır”.

Bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə müsahibəsində söyləyib.

Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dövlətin böyük dəstək göstərdiyini vurğulayan nazir deyib: “Əsas

məqsədimiz burada təqdim olunan yenilikləri göstərməkdir.

Ona görə də sərgidə Azərbaycanın bütün rayonlarından gəlmiş fermerlər iştirak edir və onlar texnikaları, toxumları və digər istehsalat vasitələrini təqdim edən şirkətlərlə birbaşa ünsiyyət quraraq işbirlikləri yaradacaqlar.


Sərgidə, eyni zamanda İsrail və Türkiyənin, o cümlədən Gürcüstanın kənd təsərrüfatı naziri iştirak edib. Bu ölkələr texnika və digər avadanlıqlarını təqdim edirlər. Sərgi çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunacaq”.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10% artıb



2022-ci ilin ilk 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətə 136.2 mln. manat və ya 10.4% artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Fondun məlumatına əsasən, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.1 mln. manat və ya 17.7%, qeyri-büdcə təşkilatları üzrə isə 154.3 mln. manat və ya 20.2% artımla olub.

BƏŞİR ƏHMƏDOV – 90



Ömrünün 50 ilini Azərbaycan təhsilinin elmi-pedaqoji məsələlərinin araşdırılmasına və bu sahədə kadrların hazırlanmasına, elminin dünya miqyasında tanınmasına sərf etmiş mərhum alim, filoloq-dilşünas, istedadlı pedaqoq, metodist, professor Bəşir Əhmədovun 90 illik yubileyidir.

Bəşir Abbas oğlu Əhmədovun 90 illik yubileyi idi.

USTADLA ƏLAQƏLİ XATİRƏLƏRİM...

Məktəb bir-birinə dəymişdi... Hamının üzündə tələş var idi. Müəllimlər hara isə tələsir, şagirdlər dəstə-dəstə dayanıb pıçıldı ilə danışdılar. Maarif nazirinin qohumu olan, rayon rəhbərlərini heç vaxt vecinə almayan məktəb direktorunun üzündəki nıgəranlıq vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Bakıdan komissiya gəlmişdi!

Və bu ucqar kənd məktəbi qəfil gəlişdən çaxnaşmaya düşmüşdü...

Biz - onuncular zəng vurulan kimi yerlərimizi tutduq. Gözlər intizarla qapıya zilləndi. Fizika müəllimimiz içəri daxil oldu və hamımız heyrlətlə ona baxdıq. Neçə illər bizə dərs deyən müəllimimiz yay-qış başından çıxarmadığı kepkasını qoymamışdı. Dən düşmüş qara, cod saçları səliqə ilə arxaya daranmışdı. Elə yaraşığı görünürdü ki... Bütün rayonda səriştəli müəllim kimi tanınan Fərrux müəllim həmişəki qayda ilə dərsləri keçib getdi və gedəndə: “Gələnlər humanitar fənlərlə maraqlanırlar,” – dedi.

Üçün çox vacib idi. Ədəbiyyat müəllimimizin rəngi-rufu özünə gəlmişdi. Əzələlərimiz boşalmış, rahat nəfəs almağa başlamışdıq.

Hamımızdan cəsarətli olan Rəşidin məktəbimizin fəxri sayılan Tofiq Hacıyev haqqında soruşması bu zəhmətli işi ilə bizim aramızdakı səddin tamam ortadan qalxmasına səbəb oldu. Öyrəndik ki, haqqında həmişə hörmətlə, məhəbbətlə danışdığımız Tofiq Hacıyev onunla universitetdə eyni vaxtda oxuyub, üstəlik dostdurlar.

Sonra... sonrası daha maraqlı və səmimi oldu. Bir də onda ayıldıq ki, dərsimizin mövzusu olan “Danabəş kəndinin əhvalatları” əsəri ilə bağlı bizi mübahisəyə çəkib. Çəkinib eləmədən fikirlərimizi söyləyir, bizdən sübut istəyəndə mətnə müraciət edirdik.

Amma ilişdik. Qadın obrazlarından danışdım. Birdən ayağa qalxdı, mənə yaxınlaşıb ağır əlini çəlimsiz, sümüklü çiyinə qoydu və hərəkətlə dedi: **“Zeynəbi güclü iradəyə malik insan saymaq olarmı?”**

Dərstdən sonra yoldaşlarım deyirdilər ki, bu sualı eşidəndə gözlərin elə iriləşdi ki, sanki hədəqəsindən çıxacaqdı.

dı. Rus dilində danışdı. Səkkiz-doqquz nəfər yaşlı adam isə dinməz-söyləməz qulaq asırdı. İçəri girməyimdən heç kim xəbər tutmadı. Siqaret tüstüsü nəfəs almağa imkan vermirdi. Oturanların içində, yalan olmasın, “qardaş” respublikaların əksəriyyətindən nümayəndə var idi. Tumbaya söykənilib xeyli dinlədim. Ürəyim dağa dönmüşdü. Bəşir müəllimin saç-saqqalı ağarmış professorlara, dosentlərə dedikləri didaktikanın ən mübahisəli məsələləri ilə bağlı yeni fikirləri idi...

Ömrüm boyu ondan öyrənmişəm. Təkcə elmi yaradıcılığını yox, danışığını, davranışını, insanlara münasibətini diqqətlə izləmiş, müşahidə etmişəm. İnsafılı olduğunun, haqqı yerə qoymamaq üçün ən çətin, mürəkkəb məqamlarda belə mücadilə etdiyinə döən-döən şahidi olmuşam. Polemikanı, diskussiyanı çox sevirdi. Dəfələrlə müşahidə etmişdim ki, elmi mülahizələrinin tənqid edilməsini çox sakit, təmkinlə qarşılayır. Dayaz düşüncənin məhsulu olan tənqidi yazılara isə əhəmiyyət belə verməzdi.

Yadımdan çıxmır, rəhmətlik öz məqalələrinin birində yazırdı: **“Bu gün “şagirdlərin müstəqil işi”, “fəallıq”,**

“müstəqillik” anlayışları barədə ziddiyyətli fikirlər çoxdur. Bu anlayışların mahiyyətini aydınlaşdırmaq, onlara dürist tərif vermək, əlbəttə, asan deyil, bu, ciddi tədqiqat tələb edir.”

Məsələyə öz bəsit, yoxsul baxışı ilə yanaşan bir nəfər orta məktəb müəllimi bu fikrə etiraz edərək yazmışdı: “Burada çətin nə var?! Şagirdə tapşırıq verirsən, o da işləyir də...”

Doğrusu, məni od götürdü. Cavan vaxtım idi, kəskin tənqidi fikirlərə daha çox yer verilmiş məqalə hazırladım. Mərhum professor Əziz Əfəndizadə bir kəlməsinə də toxunmadan “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında nəşr etmək üçün qəbul etdi. Dilim dinc durmadı, özünə də bu barədə danışdım. Məqalənin bir nüsxəsini məndən alıb oxudu, ciddi şəkildə dedi: “Sən onun qol-qanadını qırmasan ki... Kənd yerində oturub və fikirlərini yazıb. Bunun nəyi pisdir? Sən başqa məzmununda məqalə yaz, problemin mürəkkəbliyinə diqqətin cəlb elə...”

Nəticədə irihəcmli müstərək məqaləmiz (“Fəallıq”, “müstəqillik”, “müstəqil iş” anlayışları haqqında”) ərəyə gəldi.

Məni – artıq ömrünün qürub çağını yaşayan qoca kişini həmişə bir sual narahat edib: Xeyirxahlığı, insanpərvərliyi, istedadı ilə seçilənlər niyə fərqləndirilmirlər? Axı, əksəriyyət onların kim olduğunu yaxşı anlayır?!

Bizim institutda işləyərkən qurğu ilə qarşılaşdı, qan qaraldıcı əhvalat baş verdi. İnandığım insana - əziz Əbdül Əlizadəyə müraciət etdim, şikayətləndim: **“Axı bütün bunlara səbəb nədir? Görmürləmi Bəşir müəllim kimi insanlar çox azdır?”**

Əbdül müəllim pəncərənin önünə keçdi, xeyli müddət susdu, səməyə baxırdı. Nəhayət, mənə tərəf dönmədən astadan

19-25 may 2022-ci il

dedi: “Bağçada, bağda ən hündür ağaca fikir vermisən? Çox vüqarlı görünür, eləmi? Bəs, belə ağacların yan-yörəsində bitənlərə necə, diqqət yetirmisənmi? Alçaq boylu ağacların özərindən seçilən hündür, vüqarlı ağaca necə həsrətlə, qibtə ilə baxdıqlarının fərqinə varmısənmi? Cəmiyyətdə də belədir! Amma bir az fərqli; bu qibtə çox vaxt həsədə, paxıllığa çevrilir. Fəciə də buradan başlanır...” Çox illər keçib. Çox mətləblər mənə aydın olub. Məsələn, aydın olub ki, istedadlı adamları, dahiləri sevmirlər! Belələrinin əməyinin nəticələrindən, zəkəsindən gen-bol bəhrələnilər də, onlara səmimi, sevgi dolu münasibət bəsləyə bilmirlər. Bəlkə bu, normal haldır?! Bilmirəm. Bildiyim odur ki, istər xristian aləmində, istərsə də (biqarə) müsəlman mühitində bu, belədir. Amma sonuncular bu baxımdan lap irəlidedirlər! Dediym kimi, professor Bəşir Əhmədovun yaradıcılığını hərisliklə öyrənmişəm. Bu gün də öyrənirəm. Təlimə yeni yanaşma ilə bağlı indiki araşdırmalarımda müraciət etdiyim mötəbər mənbələrdən birincisi onun zəngin irsidir. “Problemli təlim”, “problem situasiya” (bu gün “motivasiya”), “inkışafetdirici təlim”, “fəal təlim”, “proqramlaşdırılmış təlim”, “alqoritmik təlim” və s. anlayışlar bu gün yenidən gündəmə gəlib, açıq-aşkar müşahidə edirəm ki, “novatorlar”ın fikirləri Bəşir Abbasoğlunun 40 il öncə əsaslandırıdığı elmi fikirlərin səviyyəsinə qalxa bilmir. Qənaətim möhkəmdir: nadir istedad sahibi olan mərhum alimimizin zəngin irsi öz dəyərini hələ bundan sonra da saxlayacaq. Həqiqi elm adamlarını bu irsdən həmişə bəhrələnməklər. Rəhmətliyini mənə tələfin etdiyi insani keyfiyyətlər və mənim baramdə dedikləri ömrüm boyu diqqətli və məsuliyyətli olmağımda əhəmiyyətli rol oynamışdır. Mükəmməl öyrənmədiyim, bilmədiyim elmi məsələ barədə heç vaxt danışmamış və yazmamışam. Namizədlək dissertasiyanı müdafiəsində çıxışının sonunda dedi: “Metodika ilə məşğul olanlarda görmək istədiyim keyfiyyətləri iki nəfərdə müşahidə etmişəm: Dursun Məmmədovda və Soltanda...” Şəxsiyyətinə, elminə pərəstis etdiyin bir insandan bu qiymətə alandan sonra məsuliyyətli, diqqətli, əməksevər olmamaq mümkündürmü?! Mən o alimi xoşbəxt hesab edirəm ki, ləyaqətli yetirmələri var və onun yetirmələri ustadlarına bəslədikləri səmimi hisslərə xayanət etmirlər. Mərhum Bəşir Abbasoğlu belə insanlardandı.

Qeyd etdiyim kimi, unudulmaz ustadımız yaşasaydı, bu il 90 yaş olardı. Amma şairini kimsəyə verməyən bu qoca dünyanın əzəldən təbiəti belədir: insan əbədi deyil, ölümsüz deyil... Amma insanın birdəfəlik yox olması, izsiz-soraqsız yox olması da mümkün deyil... Deyirlər ki, insan xatirlərdə yaşayır. Bu, doğru, amma insanı ölümsüz edən onun əməlləridir, özündən sonrakı nəsillər üçün etdikləridir. Nadir istedad sahibi kimi yüksək dəyərləndirilən Bəşir Abbasoğlu bizim üçün, bizdən sonrakı nəsillər üçün təkrarolunmaz mənəvi sərvət qoyub. Onu uzun illər yaşadacaq sərvət...

Soltan Hüseynoğlu, ADPU-nun dosenti

«Azərbaycan gələcəkdə hidrogen enerjisinə xaricə nəql edə bilər»

Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov deyib. O bildirib ki, Azərbaycan Avropa İnkişaf Bankı ilə yaşıl hidrogen enerji layihələri ilə bağlı əməkdaşlıq edir. “Boru kəmərləri ilə hidrogen qazı ixrac oluna bilər. Lakin bu proses hansı üsulla, nə qədər və necə nəql olunacaq, eləcə də qiymətlər necə tənzimlənəcək - bütün bunların üzərində ciddi şəkildə işləmək lazımdır”, - deyə sədr müavini əlavə edib.



Azərbaycanda investorlar üçün cəlbedici olan ilk 3 istiqamət müəyyənləşib



Bunlara mülki tikinti, alternativ enerji və yaşıl layihələr, həmçinin nəqliyyat infrastrukturunu sahələri daxildir. Bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir. Bundan əlavə, hesabatda qeyd edilir ki, ən nikbin sektorlara İKT, tikinti və mühəndislik, nəqliyyat, dövlət dəstəyini ən çox hiss edən sektorlara isə turizm və hotelçilik, dağ-mədən, neft və qaz sektorları daxildir.

Qarabağın enerji təminatı yenilənə bilən enerji mənbələrindən təmin olunacaq

“Azərbaycanın 25 faiz içməli su mənbələri Qarabağdadır və bu, onu deməyə əsas verir ki, Qarabağda hidroenerji potensialı çox böyükdür. Qarabağın enerji təminatı yenilənə bilən enerji mənbələrindən təmin olunacaq”.

Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda deyib.

O bildirib ki, hədəf 2050-ci ilə qədər Qarabağın tamamilə “yaşıl enerji” zonasına çevrilməsidir. Digər öhdəlik isə ölkə üzrə karbon dioksit qazının 40 faizə qədər azaldılmasıdır.



Dörd ayda əsas kapitala 3,6 milyard manat vəsait yönəldilib



Cari ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 678 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9 faiz azalıb, qeyri - neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9 faiz artıb. İstifadə olunan vəsaitin 2 milyard 77,5 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 370,3 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 230,2 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,1 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 689,6 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 725,4 milyon manatı və ya 74,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, büdcə vəsaitləri 34 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, digər vəsaitlər 4,2 faiz, bank kreditləri isə 1,6 faiz təşkil edib.



Görkəmli alim, bacarıqlı və fədakar elm təşkilatçısı

Azərbaycan Respublikasının Əməkdar elm xadimi İbrahim Səid oğlu Quliyev 1947-ci il mayın 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində anadan olmuşdur.

1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

İ.Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Geofizika və Almanyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh, uzunmüddətli monitorinq aparılmasını təşkil etmişdir. Bu tədqiqatlar nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.

İ.Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır.

İ.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almanyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövrü dəyişmələrin olduğunu göstərmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcənlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi

Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır.

Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.Quliyevə və onun AMEA Geologiya və Geofizika İnstitutu, Beynəlxalq Elmi Tədqiqat İnstitutu, Okeanologiya (Rusiya) İnstitutundan olan həmkarlarına məxsusdur. İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi təmsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.

İ.Quliyev 210 elmi əsərin (100-ü xaricdə çap olunmuşdur), o cümlədən 8 monoqrafiya, eləcə də 50 publisistik əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 8 fəlsəfə doktoru hazırlanmışdır.

İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, RDU-nun (Moskva) neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir.

O, 2008-ci ildə Azərbaycan Respublikasının



Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. İ.Quliyev Azərbaycan və Rusiya beynəlxalq elmi əlaqələrinin inkişafında böyük xidmətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədridir.

2017-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

İbrahim müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, cəsarəti və elmi fəaliyyətində uğurlar diləyirik. 100 yaşayın, İbrahim müəllim!

AKADEMİK ZİYAD SƏMƏDZADƏ

İqtisadi inkişafda qadın sahibkarlığının rolu artır

Mayın 18-də “SHE Congress” (“Smart. Happy. Elegant.”) keçirilib. Azərbaycan Sahibkar Qadınlar Təşkilatının təşkilatçılığı ilə keçirilmiş builki tədbir “İqtisadi inkişafda qadın sahibkarlığının rolu” mövzusunda həsr olunub. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənir.

KOBİA-dan bildirilib ki, tədbirdəki çıxışında Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadi və sosial inkişaf üçün qadınların mövcud potensial imkanlarından istifadə olunmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, qadınların

iqtisadiyyatda rolunun artırılması, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəfləri sırasındadır. Cari ilin aprelin 1-nə ölkəmizdə fərdi sahibkarların 21,5 faizini qadınlar təşkil edib. İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə inkişaf edir.

Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla KOBİA qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması üçün müvafiq tədbirlər həyata keçirir. Belə ki, Agentlik tərəfindən qadınların sahibkarlıq,



bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim və dəyirmi masalar təşkil olunur. Qadın sahibkarlığın inkişafı ilə bağlı Agentlik müxtəlif təşkilatlarla birgə layihələr həyata keçirir. Qadınlar sahibkarlıq fəaliyyətinə başlamaq və biznesin inkişafı üçün KOBİA-nın daxili bazar araşdırması, sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxış, “Startap” şəhadətnaməsi, qrant və s. dəstək və xidmətlərindən istifadə edə bilərlər.

İsrailə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub



İqtisadiyyat naziri Mikayıl Cəbbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb.

Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Nazir Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa

və fəal tərəfdaşlığa dəvət edib.

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini, İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakı maraqlı göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb. Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Üç bankın qiymətli kağızlara investisiyaları 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb. Bunlar “Azərbaycan Sənaye Bankı”, “Günay Bank”, “Muğan Bank” və “Premium Bank” ASC-lərdir. Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar “Kapital Bank” (1 712,07 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 523,481 milyon manat) və “PAŞA Bank” (1 506,004 milyon manat) ASC-lərdir.

Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata



qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. Azərbaycan fəaliyyət göstərən 26 bankdan 22-sinin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 12-də fond bazarına investisiyaların illik dinamika mənfədi olub. Həmin banklar “AFB Bank”, “Xalq Bank”, “Express Bank”,

“PAŞA Bank”, “Bank of Baku”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Bank Respublika” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır. Ən çox azalma “Bank BTB”də (65,2%), ən az azalma isə “AFB Bank”da (1,5%) qeydə alınıb.

10 bankda isə fond bazarına investisiyalar artıb. 4 bank - “Azərbaycan Sənaye Bankı”, “Günay Bank”, “Muğan Bank” və “Premium Bank” ASC-lər son 1 ildə qiymətli kağızlar bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.


BTC ilə nəql olunan neftin həcmi açıqlanıb



2022-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,173 milyon ton neft nəql olunub. Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 79 faizi BTC xəttinin payına düşüb. Ümumilikdə, hesabat dövründə magistral neft

kəmərləri ilə 11,611 milyon ton neft nəql edilib. Yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,575 milyon tondan çox tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

“Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimatı



Bu günlərdə Bakının qədim kəndlərindən biri olan, Xəzərin qoynunda yerləşən Buzovna kəndində “Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimat mərasimi keçirildi. Buzovnanın sayılıb-seçilən insanların, ziyalıların, elm və mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin toplaşdığı bu tədbir Buzovnaya həsr edilmiş ensiklopediyanın yaranmasının ilk təşəbbüskarı olmuş və onun bünövrəsini qoymuş, bu işin uğurla və layiqincə tamamlanması üçün illərlə çalışmış vətən fədaisinin - mərhum Rəhimağa İmaməliyevin ruhuna bir minnətdar-

ki, təqdimatına toplaşdığımız bu ensiklopediya oxucu ilə bərabər, Buzovnanın coğrafiyasına, yerləşdiyi əraziyə, əsrlərdən bizə miras qalan tarixi memarlıq abidələrinə nəzər salır, oxucuya kəndin qədim məhəllələrini, dolanbac küçələrini tanıdır, bu qədim yaşayış məskəninə sakinlərin məşğuliyyəti, onun əlverişli iqliminə uyğun təsərrüfatçılıq, eləcə də bir çox qədim sənətkarlıq növləri ilə məşğuliyyətindən söz açır, özünəməxsus adət-ənənələri haqqında maraqlı məlumatlar verir. İslam dünyasının qədim dini abidələri, müqəddəs ocaqları ilə tanınan Buzovna torpağının ulu

bir araya gəlməsi kəndin inkişafına, burada olan problemlərin aradan qaldırılmasına, sakinləri narahat edən məsələlərin həllinə bilavasitə kömək edə bilər. Eləcə də istər ölkəmizdə, istərsə də müxtəlif xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alan buzovnalı gənclərimizi də unutmamalı, müasir gənclərin istək və təklifləri ilə maraqlanmalı, onlara dəstək olmalıyıq. Bu baxımdan belə görüşlərin keçirilməsi olduqca təqdirəlayiqdir.

Buzovna ensiklopediyasının işıq üzünə gəlməsinə həsr olunmuş tədbirdə kitabın tərtibçilərindən biri, bu nəşrin ağır-
lığını, məsuliyyətini öz üzərinə götür-

istədim ki, bu insanların şəxsiyyəti, kəndimizin əbədiyaşarlığı üçün əməlləri bir daha yad edilsin, bu günün, sabahın nəsillərinə xatirə kimi ərməğan olsun... Elimin, kəndimin adıyla bağlı nə varsa, burada yazdım. Siz də çalışın yeni-yeni əməlləri yaşadasınız, yazıb-yaradasınız. Övladlarım, nəvələrim qədər mənə əziz olan bu kitab kəndimizin hər dövrünün mədəni-mənəvi güzgüsüdür. Bu güzgüyə baxanlar kəndimizin tarixi keçmişini öyrənəcək, bu tarixin şanlı səhifələrini yazan şəxsiyyətləri tanıyacaq, tanıdıqca da onları fəxrət hissi ilə anacaqlar”.

Tədbirdə bildirilmişdir ki, mərhum



luq təsiri bağışlayırdı.

Tədbir Azərbaycan Respublikasının himni ilə başlanmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbiri giriş sözü ilə açan tarix üzrə fərsəfə doktoru Leyla Abasova bu ensiklopediyanın Buzovna kəndinin tarixində ilk dəfə tərtib edilən uğurlu nəşr kimi işıq üzünə gəldiyini bildirmiş, bu nəşrin gələcək tədqiqatlar üçün əsaslı mənbə və istinad yeri olacağını qeyd etmişdir.

Tədbirə ilk xeyir-duasını Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə qazısı, Buzovna Cümə məscidinin axundu, Buzovna Dini İcmasının sədri, tədqiqatçı-yazıçı Axund Hacı Soltan Əlizadə verdi. O, kitabın cümlə insanlar üçün böyük əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, müqəddəs kitabımız olan Quran əslində böyük yaradanın öz bəndəsi ilə ən səmimi ünsiyyət vasitəsidir. Bəşəriyyətin ən mühüm kəşflərindən biri olan kitab bəhs etdiyi sahədən asılı olaraq insanlar üçün tarixin qaranlıq səhifələrini işıqlandırır, onları maarif və tərəqqi yoluna, mənəvi zənginliyə doğru aparır. O, bildirdi

keçmişini, tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini bir daha yad edir, onların şərəfli adını yaşatmağı gələcək nəsillər üçün əmanət edir. Bu savab işin, təqdirəlayiq əməlin təşəbbüskarı buzovnalı mərhum publisist, ensiklopedist, Bakı kəndlərindən ilk dəfə olaraq məhz Buzovnada “Boz Oğuz” nəşriyyatını təsis etmiş Rəhimağa İmaməliyev olmuşdur. Məhz ötən əsrdə o, ilk dəfə Buzovna ensiklopediyasının tərtibi və nəşri ideyasını irəli sürmüş, bu yolda ilk cəhdlərini salmışdır. Lakin ömür vəfa etmədiyindən başladığı bu xeyirxah və şərəfli işi yarımçıq qalmışdır. İllər sonra Azərbaycan Milli Ensiklopediyasında onunla birgə çalışmış ömür-gün yoldaşı, Buzovna kəndinin dəyərli ziyalı qadınlarından biri olan Validə xanım İmaməliyeva və qızı Tomiris İmaməliyeva-Babanlı bu şərəfli işin məsuliyyətini anlayaraq, bütün ağırlığını öz zərif çiyinlərinə götürmüş və bunun öhdəsindən layiqincə gəlmişlər.

Daha sonra “Buzovna ensiklopediyası. Vətənnamə” kitabının “Təhsil” nəşriyyatında çapa hazırlanması pro-

sesini əks etdirən videoçarx tədbir iş-tirəclərinə təqdim edildi.

Təqdimat mərasimində çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səmədzadə bu gözəl təşəbbüsü gerçəkləşdirən Rəhimağa İmaməliyevin yadigarlarına öz dərin minnətdarlığını bildirmiş, bu ideyanın müəllifini böyük ehtiramla yad etmişdir: “Bizi mərhum Rəhimağa müəllimlə daha incə tellər bağlayır. Vaxtla məhz Rəhimağa İmaməliyev mənim fəaliyyətimə mətbuatda ilk dəfə işıqlandıran jurnalistlərdən biri olmuşdur”. Ziyad müəllim daha sonra qeyd etmişdir ki, Buzovna ensiklopediyasının nəinki Buzovna, Bakının digər kəndləri, eləcə də vətənimizin digər bölgələrinin tanınması, öyrənilməsi, təbliği baxımından böyük əhəmiyyəti var. O, xüsusilə vurğulamışdır ki, qloballaşan müasir dünyamızda qədim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması bugünkü, həm də gələcək nəsillərin inkişafı, tərəqqisi üçün olduqca vacibdir. Bu qədim kəndin elm, təhsil, sənət sahəsində çalışan fəalları

müş Əməkdar mədəniyyət işçisi Tomiris İmaməliyeva-Babanlı, tədqiqatçı şair, qəzəlxan Arif Buzovnalı, yazıçı-senarist, şair, tərcüməçi Kənan Hacı, tanınmış hakim, ictimai və dövlət xadimi Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov, AMEA-nın Memarlıq və İncəsənət institutunun elmi işçisi Elçin Əliyev, Əfqan Əliyev adına Buzovna 125 saylı tam orta məktəbin direktoru Zeynəb xanım Əliyeva, həmin məktəbin qocaman ədəbiyyat müəllimi, Əməkdar müəllim Tamilla Muradova çıxış etmişlər. Qeyd edək ki, bu kitabda torpaqlarımızın düşmənlərindən azad olunması uğrunda I və II Qarabağ müharibəsində canlarını qurban vermiş qəhrəman oğullarımız haqqında da geniş məlumatlar yer almışdır. Şəhidlərimizin böyük qürur hissi ilə yad edildiyi bu tədbirdə Buzovna şəhidlərindən Vüsal İsmayilzadənin anası Lalə xanım və Ağəmi Heybətovun bacısı Həlimə xanım çıxış edərək, kitabın müəlliflərinə onların övladlarına göstərilən diqqətə görə öz minnətdarlığını bildirdilər. Tədbirin sonunda Əməkdar mədəniyyət işçisi, Həsən bəy Zərdabi mükafatı laureatı, AMEA Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin redaksiya müdürünün müavini Validə xanım İmaməliyeva bu kitabın işığına toplaşmış Buzovna ziyalılarına, elm, mədəniyyət, ictimaiyyət nümayəndələrinə təşəkkür etmiş, bu tələyüklü işin ərsəyə gəlməsində onunla çiyin-çiyinə çalışmış hər kəsə, kitabın işıq üzünə gəlməsində əmək sərf etmiş insanlara, ona verdikləri dəstəyə görə redaksiya heyəti və məsləhətçilərə öz dərin minnətdarlığını bildirmişdir.

“Buzovna ensiklopediyası. Vətənnamə” kitabı Rəhimağa müəllimin ürək sözlərilə başlayır: “Vətənnamə adı ilə nəşr etdiyim bu ensiklopediyada qədimlərdən qədim kəndimizin şəxsiyyətləri – şairlər, elm və sənət adamları, xeyriyyəçilər, maarifpərvərlər, üləmələr və başqaları haqqında nəsa demək istədim. Və...

Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı bu ensiklopediyanı 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir. O, dünyasını dəyişəndən sonra bu ensiklopediya üzərində iş ailə üzvləri tərəfindən davam etdirilmişdir.

20 il ərzində Vətənimizdə baş verən tarixi, ictimai-siyasi hadisələr, Buzovnada həyata keçirilən bir çox dəyişikliklər, yeni nəsillərin nailiyyətləri də nəzərə alınmaqla kitab yenidən işlənilib hazırlanmışdır. Məhz bu baxımdan son 20 ildə Buzovnada baş verən dəyişikliklər, dövlətin qəsəbəyə qayğısı, neçə-neçə sağlamlıq və təhsil ocaqlarının, uşaq bağçalarının təmir və bərpasının Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsi nəşrdə ətraflı işıqlandırılıb. Qeyd edilib ki, Cümə məscidinin bərpası, digər məscidlərin təmiri, qazilər üçün reabilitasiya mərkəzinin açılması dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Qədim məişət əşyaları, tikmələr, abstrakt rəsmlər qalereyası, həmçinin tarixin müxtəlif dövrlərini əks etdirən səhifələrdə fotoşəkillər, əlyazmaları da nəşrə daxil edilib. Tədbirdə Əfqan Əliyev adına 125 nömrəli məktəbin 8-ci sinif şagirdlərinin ifasında buzovnalı şairlərin şeirləri səslənmiş, Buzovnada fəaliyyət göstərən “Xəzri” xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnılar ifa olunmuşdur.

Tədbirdə Buzovna kəndinin həm uzaq tarixi keçmişinə, həm də müasir dövrünə işıq salan “Sahildəki inci” adlı bədii-sənədli film nümayiş olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Fəridə Əliyevanın müəllifi olduğu filmə son dövrlərdə Buzovnada aparılan quruculuq işlərini əks etdirən kadrlarla yanaşı, bu qədim Bakı kəndində qorunub saxlanan və gələcək nəsillərə ötürülən adət-ənənələrin təbliği də geniş yer almışdır.

AYTƏN SƏMƏDZADƏ


19-25 may 2022-ci il

«AZƏR-MAYA» ASC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR		Azərbaycan manatı ilə	
	Qeyd	Q a l ı q	
		31.12.2021	31.12.2020
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıqlar	6	-	999 478,86
Qeyri-maddi aktivlər	7	90,00	
Investisiyalar	8		
Uzunmüddətli debitor borcları			
Sair uzunmüddətli aktivlər	9		
Cəmi		90,00	999 478,86
Qısamüddətli aktivlər			
Ehtiyatlar	10		730 039,43
Qısamüddətli debitor borcları	11	1474 431,71	888 523,40
Pul vəsaitləri və onların ekvivalentləri	12	47 940,24	490 667,90
Sair qısamüddətli maliyyə aktivləri	13		180 469,97
Sair qısamüddətli aktivlər	14		
Cəmi		1522 371,95	2 289 700,70
CƏMI AKTİVLƏR		1522 461,95	3 289 179,56
KAPİTAL			
Ödənilmiş nominal (Nizamnamə) kapitalı	15	444 340,00	444 340,00
Kapital ehtiyatları			
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		29 242,04	309 841,67
CƏMI KAPİTAL		473 582,04	754 181,67
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
Qısamüddətli öhdəliklər			
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
Vergilər üzrə öhdəliklər	16		
Qısamüddətli kreditör borcları	17	87 672,12	89 715,17
Sair qısamüddətli öhdəliklər	18	961 207,79	2 445 282,72
CƏMI ÖHDƏLİKLƏR		1048 879,91	2 534 997,89
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		1522 461,95	3 289 179,56

	Qeyd	2021-ci il	2020-ci il
Əsas əməliyyat gəliri	22-23	2 323 667,92	2 666 331,94
Satışın maya dəyəri		26 689,33	113 138,36
Ümumi mənfəət		9 863,23	52 961,04
Sair əməliyyat gəlirləri	20		
İnizibati xərclər			
Əməliyyat mənfəəti (zərəri)		36 552,55	166 099,40
Maliyyə gəlirləri			
Maliyyə xərcləri			
Fövqəladə gəlirlər	21		
Fövqəladə xərclər	22		
Vergitutmadan əvvəl mənfəət (zərər)	24	36 552,55	166 099,40
Mənfəət vergisi	25	- 7 310,51	- 33 219,88
Hesabat dövründə xalis mənfəət (zərər)	26	29 242,04	132 879,52
Mənfəətdə iştirak payı:			
Azhdqların payı		0,16453	0,74762
Sahmdarların payına düşən bir sahmin mənfəəti:			
1(bir) sahmin əsas mənfəəti	26	0,13162	0,59810

Azərbaycan manatı ilə					
VÖEN: 1500083441					
	Qeyd	Nizam-namə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
01 yanvar 2020-ci il tarixə qalıq		444 340,00	-	226 962,15	671 302,15
2020-ci il üzrə xalis mənfəət	26			132 879,52	132 879,52
Mülkiyyətçilərin kapital qoyuluşları					-
Elan edilmiş dividendlər					-
Maddələr arasında köçürmələr					-
Mənfəət və ehtiyatların istifadəsi				- 50 000,00	- 50 000,00
01 yanvar 2021-ci il tarixə qalıq		444 340,00	-	309 841,67	754 181,67
2021-ci il üzrə xalis mənfəət	26			29 242,04	29 242,04
Mülkiyyətçilərin kapital qoyuluşları					-
Elan edilmiş dividendlər				-205 326,98	- 205 326,98
Maddələr arasında köçürmələr					-
Mənfəət və ehtiyatların istifadəsi				-104 514,69	- 104 514,69
01 yanvar 2022-ci il tarixə qalıq		444 340,00	-	29 242,04	473 582,04



Sərbəst auditor Əliyev Natiq Firudin oğlu
MÜSTƏQİL AUDİTORUN HESABATI
"AZƏR-MAYA" Açıq Sahmdar Cəmiyyətinin Rəhbərliyinə

Maliyyə hesabatlarının auditinə dair hesabat
Rəy
Mən "AZƏR-MAYA" Açıq Sahmdar Cəmiyyətinin (bundan sonra - şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, qoşma maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatın il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar
Mən auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətimdən əlavə olanq hesabatıma "Maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Mühəsiblərin Beynəlxalq Etikə Standartları Şurasının "Pəşəkar Mühəsiblərin Etikə Məcəlləsinin" (IESBA) tələblərinə uyğun olaraq Şirkətdən əslü deyiləm və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fəsiləşdirilməsinə dair əhəmiyyətli qeyri-müəyyənlik
Mən diqqəti "AZƏR-MAYA" Açıq Sahmdar Cəmiyyətinin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istədim. İfaedici qeydlərdə hazırkı şəraitdə "AZƏR-MAYA" Açıq Sahmdar Cəmiyyətinin öz fəaliyyətinin fəsiləşdirilməsinə təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının İFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartları)na uyğun olaraq hazırlanmasına və doğruluğunun təminatına və rəhbərliyin fikrinə, dəlilədlə və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadıqda maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadıqda yaxud bunu etməkdən başqa müənasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fəsiləşsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəsiləşsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəsiləşsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dəlilədlə və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafı əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafı əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dəlilədlə və ya səhvlər nəticəsində yaranma bilər və ayrılıqda yaxud məsəu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduqda halda, əhəmiyyətli hesab edir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman pəşəkar mühakimə təbiiq edirəm və pəşəkar inamslıqlıq nümayiş etdirirəm. Mən həmçinin:

	2021-ci il	2020-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə mənfəət /zərər	36 552,55	166 099,40
Mənfəət vergisi üzrə xərclər	- 7 310,51	- 3 219,88
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
- Əsas vəsaitlərin amortizasiyası	-	180 411,45
- Qeyri-maddi aktivlərin amortizasiyası		
- Əsas vəsaitlərin satısından və xaric olmasından gəlirlər/zərər		
Dövrüvə kapitalında dəyişikliklər:		
- Ehtiyatlar üzrə artma/azalma	730 039,43	515 861,37
- Əməliyyat debitor borclarında artma/azalma	- 585 908,31	- 10 760,62
- Sair qısamüddətli aktivlərdə artma/azalma	180 469,97	- 180 411,45
- Sair maliyyə aktivləri		
- Cari vergi öhdəlikləri		
- Əməliyyat kreditör borclarında artma/azalma	- 2 043,05	- 75 352,37
- Sair qısamüddətli öhdəliklərdə artma/azalma	-1484074,93	- 322611,71
Əməliyyat fəaliyyətinə aid fəvqəladə pul vəsaitlərinin hərəkəti		
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	- 1132 274,84	240 016,19
Investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin alınması	- 308 707,24	- 70 206,62
Komisiyon yığımları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla, uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, ələcə də uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən, kapitallaşdırılmayan məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaric olmaları, uzunmüddətli qeyri-maliyyə aktivlərinin satısından pul vəsaitlərinin daxil olmaları		
Səhm alınması üçün pul vəsaitinin xaric olması		
Investisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxil olmaları və xaric olmaları	1 308 096,10	
Investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	999 388,86	- 70 206,62
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Səhm buraxılışı		
Kapital ehtiyatlarının dəyişməsi		
Təsisçilərin borcunun bölüşdürülməmiş mənfəət hesabına əvəzləndirilməsi		
Mənfəətin istifadəsi		
Dividendlər və buna oxşar ödəmələr şəklində pul vəsaitlərinin xaric olmaları	-104 514,69	
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti	- 205 326,98	- 50 000,00
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)	- 309 841,67	- 50 000,00
İlin əvvəlində pul vəsaitləri və bank overdraftları	- 442 727,66	119 809,57
İl ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin artması (azalması)	490 667,90	370 858,33
İlin sonuna pul vəsaitləri və bank overdraftları	- 442 727,66	119 809,57
	47 940,24	490 667,90

- Maliyyə hesabatlarında dəlilədlə və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dəlilədlə nəticəsində əhəmiyyətli təhrif aşkarlanmaq riski səhvlər nəticəsində daha yüksəkdir, çünki dəlilədlədlə sözləşmə, saxtakarlıq, qarəzi hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxil nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Şirkətin daxil nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxil nəzarəti başa düşürəm.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının mötəzəliyinə qiymətləndirirəm.
- Mühasibat uçotunun fəsiləşizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fəsiləşiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrə və ya şəraitlərə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatında maliyyə hesabatlarındakı əlaqəli olumların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrin auditor hesabatının tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fəsiləşiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm. Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşma auditin planlaşdırılması həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit aparıldığı zaman daxil nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.
- Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyinə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğu əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyənə dair müvafiq etik normalarına riayət etməmiş.
- Şirkətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzarətinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarını ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qəna və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfəi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olaçağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatda məlumatın verilməsinə qərar almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Yanvar-aprel aylarında sənaye istehsalı 15,1 faiz artıb



Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-aprel aylarında 27,4 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 15,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 74,5 faizi mədən-çıxarma sektorunda, 21,1 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.


Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 16,5 faiz artmışdır.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, əzəçiliq məhsullarının istehsalı 2,0 dəfə, tikinti materiallarının istehsalı 72,3 faiz, elektrik avadanlıqlarının istehsalı 60,8 faiz, mebel istehsalı 58,4 faiz, geyim is-

tehsalı 55,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 52,2 faiz, hazır metal məmulatlarının istehsalı 34,3 faiz, maşın və avadanlıqların istehsalı 30,8 faiz, poliqrafiya məhsullarının istehsalı 30,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,9 faiz, kağız və karton istehsalı 26,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, qida məhsullarının istehsalı 8,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,8 faiz artmış, neft məhsullarının istehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 faiz, tütün məmulatlarının istehsalı 11,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 12,3 faiz, içkilərin istehsalı 14,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,1 faiz artıb.

SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib



Cari ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib. Şirkətdən bildirilib ki, SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək,

əlavə iqtisadi dəyər yaradır. 2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib. Cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 milyard kubmetr LNG ticarəti həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur.

Avropa şikətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyalar yatırmağa hazırdır



Rəy sorğusunda iştirak edən Avropa şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyalar yatırmağa hazırdır.

Bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış "Azərbaycanda Biznes Mühiti-2021" hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, rəy sorğusunda iştirak edən investorlar tərəfindən Azərbaycanda siyasi və sosial sabitlik ən çox qiymətləndirilən amil olaraq qalır. Belə ki, sorğuda iştirak edən Avropa şirkətlərinin 14 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq investisiya layihələri istiqamətində işə başlayıb.

Qarabağın görkəmli simaları

Məşədi Cəmil Əmirov (1875-1928)

Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi Məşədi Cəmil Əmiraslan oğlu Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdır. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. 12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır. Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzisi kimi məşhurlaşır.

M.C.Əmirovun ilk tar müəllimi Armenak adlı tarzən olmuşdur. Dövrün bir çox sənətkarları kimi Məşədi Cəmil də böyük musiqişünas Nəvvabdan klassik Azərbaycan muğamlarının sirlərini öyrənir. Məşədi Cəmil Şuşa məclislərində ilk dəfə Qaragöz Zülfüqarla çalib-oxumağa başlayır. Onun musiqiçi kimi yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük rolunu olmuşdur. 1907-ci ildə Məşədi Cəmil o dövrdə Qafqazın ən böyük mədəni mərkəz-

lərindən biri olan Gəncə şəhərinə köçür. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Məhəbəyli Həmidini, Musa Şuşinski, sonralar isə Bülbülü və Seyid Şuşinski kimi müşayiət edir. Gəncədə yaşadığı müddət ərzində tədricən qarmon, kamança, skripka və pianoda ifa etməyi də öyrənmişdi.

1910-cu ildə Cəmil Əmirov bir qrup musiqiçi ilə Rıqa şəhərindəki "Qrammofon" şirkətinə dəvət olunur. Burada o, bir sıra muğam və xalq mahnılarını vala yazdırır.

1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızgın təbliğatçısı kimi çıxış edir. Türkiyalılar tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmilə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə yazıb, Məşədi Cəmilin tarla şəklini dərc edir.

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota

salanlardır. O, 1912-ci ildə Heyratı muğamını nota salıb, "Şəhbal" jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə döndən Məşədi Cəmil özü ilə qanun və ud da gətirir. 1915-ci ildə uzun çalışmalardan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır və əsəri səhnələşdirmək üçün bir çox sənətkarları Gəncəyə dəvət edir. Operanın qəhrəmanlarından olan "gənc Səadət xanım" rolunu oynamaq üçün incə səslə bir qız lazım idi, lakin ifaçı tapılmırdı. Nəhayət, Bülbül bu rolunu oynamaq üçün razılaşır. Opera Gəncədə iki dəfə oynanırdıqdan sonra Tiflisə dəvət alır və 1916-cı il 3 iyunda Tiflis Kozyanin Teatrında səhnələşdirilir. Operanın quruluşçu rejissoru Sıdıq Ruhulla olur. Tiflis səfərindən sonra opera İrəvanda səhnələşdirilir.

Gəncədə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Cəmil Əmirov muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözülov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa



Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə Məşədi Cəmil Gəncədə dram truppası yaradır. Truppa iki ilə yaxın bir müddətdə Gəncə, Şəki, Qazax mahallarında musiqili dramlar, opera tamaşaları ilə çıxış etmişdir. Məşədi Cəmil Azərbaycan musiqisinin bir çox sahələrində hərtərəfli fəaliyyət göstərməklə teatr sənətinin inkişafında da mühüm rol oynamışdır. O, Şuşada və Gəncədə olarkən Üzeyir

19-25 may 2022-ci il

Hacıbəyovun opera və operettalarında "Məcnun", "Zeyd", "Kərəm", "Rza bəy" və başqa rolları müvəffəqiyyətlə oynamış, teatr orkestrlərinə dirijorluq etmişdir.

Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. Bir il sonra «Namuslu qız» operettası ayrıca kitabça şəklində çap edilərək, Azərbaycanın bir çox yerlərinə göndərilir. Operetta Şuşada, Ağdaşda, Şəkidə, Bərdədə, Zaqatalada, Ağdamda və Tiflisdə tamaşaya qoyulur. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil, nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənəbər Hüseynli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Bundan əlavə, o, məktəbdə tərən dərs demiş, həm də xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik etmişdir. Sonralar bu məktəb böyüyərək, 1928-1929-cu tədris ilində musiqi texnikumuna çevrilmişdir.

Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.

Redaksiyaya məktub

Yarışlardan döyüşlərə

İlk növbədə, öz və klubumuzun idmançıları adından "İqtisadiyyat" qəzetinin 18-24 iyul 2019-cu il tarixli yayımında haqqımızda geniş və ətraflı məqalə dərc etdiyinizə görə Sizə - Milli Məclisin deputatı, qəzetin təsisçisi Səmədzadə Ziyad müəllimə, baş redaktoru Səmədzadə Aytən xanıma, məqalənin təşəbbüskarı və elmi redaksiya şurasının üzvü Səmədzadə Elşad bəyə və məqalənin müəllifi Məmmədova Yeganə xanıma dərin təşəkkürümü bildirir və Böyük Qələbə münasibətilə təbrik edirik.

Qeyd edim ki, "Boz Oğuz" CCFİK təkcə idmançıları yetişdirməklə kifayətlənməyib. Klubumuzun yetirməsi olan, əslən buzovnalı, 17.10.2001-ci il təvəllüdü İsmayılzadə Vüsal Əlbəndə oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlik də (şərq döyüş növü olan karatedə "da do") kəlməsi yol mənası daşıyır bir yoldur. Hansı yol? Bu yol bütöv Azərbaycana, türk dövlətləri təşkilatına – Turana aparan əzəmətli və şərəfli bir yoldur. Və bu yolda vuruşmaq və şəhid olmaq hər azərbaycanlıya qismət olmur. Allah Şəhidlərimizə rəhmət eləsin! Ötən məqaləmizdə qeyd etdiyimiz kimi, mən özüm elə 1992-ci ilin yayında şanlı Milli Qvardiya

sıralarında Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam. Təsədüfi deyil ki, kiçik idmançılardan qəhrəman döyüşçülər yetişdi. Yetirmələrimdən əslən buzovnalı olan, 17.01.2002-ci il təvəllüdlü, müxtəlif yarışların qalibi, göy kəmərlə sahibi Mahmudov Samir



Hikmət oğlu başından və ayağından qəlpə yarası alaraq, cənab Prezidentimiz İlham Əliyev tərəfindən 18 dekabr 2020-ci il tarixli 2353 №-li sərəncamla "Cəsur döyüşçü" və 25 dekabr 2020-ci il tarixli 2364 №-li sərəncamla "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 206 №-li orta məktəbin məzununu

dur. 2014-cü ilin dekabrında "31 dekabr - Dünya Azərbaycanlılarının Həməylik Günü"nə həsr olunan ciu-citsu birinciliyində - 45 kq çəki, 12-14 yaş qrupunda çempion olmuş, əslən neftçalalı, 206 №-li orta məktəbi bitirmiş, 30.06.2001-ci il təvəllüdlü, ciu-citsu üzrə I olan, qara kəmərlə sahibi Quliyev İsgəndər Fazil oğlu cənab Prezidentimiz İlham Əliyevin 24 dekabr 2020-ci il 2358 №-li sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" və 29 dekabr 2020-ci il 3369 №-li sərəncamla "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Digər yetirməmiz, əslən gəncəli, 125 №-li orta məktəbin məzununu, 2015-ci ildə Antalyada kempo üzrə keçirilən 12-ci dünya çempionatında 65 kq çəkidə, 14-16 yaş qrupunda II yerə layiq görülmüş, ciu-citsu üzrə qara kəmərlə sahibi Məmmədov Orxan Müşfiq oğlu hal-hazırda Şuşada "N" sayılı hərbi hissədə xüsusi təyinatlı bölmədə xidmət edir. Yolumuz təməlini ulu öndər Heydər Əliyevin qoyduğu, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən bütöv Azərbaycana – Turanadır!

Hörmətlə,
"Boz Oğuz" Ciu-Citsu Fərdi İdman klubunun prezidenti, əməkdar məşqçi İlham Ağavərdiyev

"Bakcell"dən Azərbaycanda növbəti İLK

Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu VoLTE (Voice over LTE) texnologiyasıdır. VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsinətsiz səs xidmətləri ilə təmin edir. Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologi-

yası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir. "Bakcell" in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimizə daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE şəbəkəsi sayəsində Bakcell abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər. Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.



Azercell-in baş sponsorluğu ilə "Bakı Marafonu-2022" baş tutdu

Lider mobil operator yarışın qaliblərini mükafatlandırdı

May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə "Bakı Marafonu – 2022" baş tutdu. Minslərlə idmansevər Bakı Bulvarında toplaşaraq "Küleyə qalib gəl" şüarı altında həyata keçən bu yarışa qatıldı. Ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu"nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tərtib edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.

2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzini sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona "Azercell Telekom" MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.

Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun "Bağlantı asanlaşdırır, həyatı daha dolğun edirik!" kimi səsələnən strateji məqsədinin tələblərinə də tam cavab verdi. Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.

"Həyatı daha dolğun edirik!" - Azercell-dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadıq qalan "Azercell Telekom" "Bağlantı asanlaşdırır, həyatı daha dolğun edirik" təməli strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsəbiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Müsəbiqə üç əsas istiqamət - təhsil, mədəniyyət və sağlamlıq sahəsinə dair layihələrin həyata keçirilməsini təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir: - Təhsilin müasir texnoloji həllər vasitəsilə təkmilləşdirilməsinə dəstək; - Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir texnoloji həllər vasitəsilə dəstək; - Ekoloji, fiziki və mədəni cəhətdən sağlam cəmiyyətin inkişafına rəqəmsal həllərin təsirləndirilməsinə dəstək; Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə üstünlük verəcək. Layihələrin daha geniş insan qruplarına fayda verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi önəm verəcək.



Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və "Sərbəst 15" tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi. Azercell "Bakı Marafonu"nda iştirak edən tələbələr də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan "GəncOL9" tarif paketi təqdim edildi.

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətində müvafiq sahədə çalışan peşəkarlar ilə yanaşı, ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münisflər heyəti tərəfindən dəyərləndiriləcək. Münisflər heyəti təqdim olunan bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcək: - Layihənin dayanıqlılığı - Layihənin sosial təsiri - Layihə xərclərinin səmərəliliyi Nəzərə çatdıraraq ki, müsəbiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.



Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacızadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500